

## AZƏRBAYCANDA KİTABXANAŞÜNASLIQ ELMİNİN YENİ EPOXASI

(elmi-innovativ kontekstdə elektron kitabxanaçılıq məsələləri)

04

### ALMAZ ÜLVİ BİNNƏTOVA

*Azərbaycan Milli Elmlər Akademiyası*

*Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdürü,  
filologiya elmləri doktoru, dosent*

Məqalədə Azərbaycan kitabxanaçılıq işinin tarixində professor Abuzər Xələfovun elmi-nəzəri və pedaqoji yaradıcılığı kontekstində kitabxanaşünaslıq problemlərinə diqqət yetirilmişdir. Xüsusən, elmin son ən böyük ixtirası olan internetin kitabxanalarında tətbiqi, kitab və kitabxanaların elektronlaşdırması kimi məsələləri araşdırılmışdır.

**Açar sözlər:** kitabxana tarixi, Abuzər Xələfov, Bakı Dövlət Universiteti, kitab, informasiyalasdırma, informasiya texnologiyaları, internet resursları, elektron kitabxana, elektron kitab, kitabxanaşünaslıq, kitabxanaçılıq fakültəsi.

Bəşəriyyət, onun əşrəfi hesab edilən insan hər zaman davamlı tərəqqi yolu keçmişdir. Bu inkişaf nəsildən nəslə, əsrden əsrə, epoxadan epoxaya daşınaraq takmilləşmiş, dövrün nəbzinə uyğun yeniliklər, kəşflər ortaya çıxmışdır. Kitab da bu kəşflərin, yeniliklərin bir məhsulu olmuşdur. Əvvəl şifahi olmuş, sonralar ağızdan-ağıza ötürürən insan təfəkkürünün məhsulu zənginləşdikcə, miqyası böyüdükcə, yeni bir vasitə düşünülmüşdü. Yazı meydana gəldi, yazılar kitablara köçürüldü. Bu kitablar biliklər xəzinəsi, mənəvi keçmişin saxlanıcı mənbəyi hesab edildi. "Zər qədrini zərgər bilər" el sözünə söyklənərək deyək ki, bu kitabları da gərək kitabın nə olduğunu, nə kimi milli və bəşəri xəzinə olduğunu dərk edən şəxslər qoruyub, saxlayıb, saxlanması və yayılma elmini kəşf etiblər. Beləcə bütün bəşəriyyət – insanlar biri-birinin nə yazdıqlarını biliiblər, zövq alıblar, o fikirlər üzərində dünyaya minlərlə kəşflər, yeniliklər, ixtiralar bəxş ediblər. Kitabın bəşəriyyət, cəmiyyət qarşısında xidməti, rolu bu qədər böyük, dərin və əlçatmazdır. Bir kitab yazılıb, sonra onu iki nüsxədə üzünü köçürüblər, sonra onu onlarla, yüzlərlə çoxaldıblar. İnsanların yer üzündə sayı artıqca, ehtiyac çoxaldıqca çap maşınları ixtira olunub. Nəhayət, bu gün milyardlarla insan cəmiyyətinə nəşr məhsulunu yerində çatdırmaq mümkün olmayıncı (həm də maliyyə xərcləri ucbatından), yeni kəşflər meydana gəldi. Elmin, texnikanın inkişafı zirvəyə yetdi (bizim nəslə görə, gələcək nəsil üçün bəlkə də bu hələ başlangıçıdır), internet yarandı. Kompyuter texnikası və Internet sistemi kitabxanaların qapısını bir saniyədə dünyaya açdı. Evdə, iş yerindən dünyanın məşhur kitabxanalarından, ayrı-ayrı kitablardan istifadə etmək imkanı yarandı. Tələbələrin saatlarla kitabxanalarda növbəyə durub kitab alıb,

elə orada oxuyub qaytarmağa ehtiyacı olmadı. Kitabların elektron versiyaları ortaya qoyuldu. Yeni bir epoxaya qədəm qoyuldu. Bu yeniliklər Azərbaycanda, Azərbaycan kitabxanalarına, ali məktəb kitabxanalarına necə گəlib çatdı, nə kimi yararlıq əldə edildi.

Bəli, kitablar başlıyatiyin bütün varlığında möhtəşəm sənədlə bir şahid kimi yaşayır. Kitabxanalar isə o kitabların qoruyucu, saxlanıcı kimi düşünləndi, çünki burada saxlanan kitablar, insan cəmiyyətinin tarixidir. Kitabxanalar kitabxanlıqlı xidməti - fəaliyyəti ilə sosial nüfuz qazandı, insanların təmənnasız üz tutduğu, oradan əzx elədikləri mənəvi sorvərlər hesabına elmin başqa bir qapısına açılar. Bu kontekstdən yanaşında, Azərbaycanda kitab tarixinin, kitabxanaşunaslıq, bibliografiyaşunaslıq, ümumiyyətlə kitab mədəniyyətinin qədəm tarixi vardır. Mədəniyyətin bu sahəsinin XX əsrda elmi əsaslarla sistemli və tarixi milli ənənələrinin söküncənər işinib hazırlanması, elmi-pedaqoji dövriyyəyə çıxarılması professor Abuzər Xələfovun adı ilə bağlıdır.

Təbii ki, Abuzər Xələfovun elmi-yaradıcılıq və elmi-pedaqoji fəaliyyəti dövründə qədər Azərbaycanda kitabxanlıqlı işi və kitabxanaşunaslıq tarixi olmurdu. Amma bu sahni sistemi elmi şəkəl salmaq, ta qədim dövrdən idiyəcən olan bütün mənbələri bir-bir izleyərək, tarixçi alim nəzəri ilə araşdırmaq, dünya elmi ilə müqayisəli təhlillər kontekstində tədqiqata colb etmək professor Abuzər Xələfovun özü payına yazılmışdı. Onun bu xidməti - elmi nəlliyyəti XX əsr kitabxanaşunaslıq tarixində elmi inqilab, elmi sıçrayış kimi qəbul edildi. Həmin elmi hadisənin nəzəri bazasını "Azərbaycanda kitabxana işinin tarixi" [1; 5] kimi fundamental monoqrafiyalar təşkil etdi. Müştəqillik illərində bütün dərsliklərə yenidən nəzər salındığı bir dövrdə kitabxanaşunaslıq elmi-nəzəri sahəsinə aid olan həmin əsərlər də müəllif tarifində təkmilşdirilərlər 3 hissədən ibarət nəşr olundu. Bu, Azərbaycanda kitabxanlıqlı təhsili tarixində kitabxanaşunaslılığı dair "Kitabxanaşunaslıqla giriş" [2] ilk dərslik idi: "Kitabxanaşunaslığın nəzəri əsasları (I hissə)" [2, 2001] və "Kitabxana haqqında təlim, II və III hissələr" [2 və 3, 2003].

Bu dərsliklərdə adından görtündüyü kimi, kitabxanaşunaslığın meydana gəlmesi, təşəkkülü, formalması, inkişaf mərhələləri və elmi nəzəri əsasları şəhər edilir, elmi metodologiyası, kitabxanaların cəmiyyətdə yeri, rölu və sair məsələlər haqqında fundamental tədqiqatlar əks olunmuşdur.

Bütün həyatını tələbəlik illərindən (1950-1955) təqribən son gününü (2020) qədər kitabxanaşunaslıq elminin tədqiqinə həsr etmiş bir alimin - pedagoqun imzası ilə nəşr olunan əsərlər milli mədəni qızıl xəzinəmizin inciləridir. Bu əsərlər Azərbaycanda XX əsr kitabxanaşunaslıq, kitabxana işinin tarixi və nəzəriyyəsini öyrənen, tədris edən "Abuzər Xələfov məktəbi"nin yetirmələrinə, bu fənni tədris edən professor-müəllimlər heyətinə, tələbələrinə, gələcək təd-

qıqtıclar və nəhayət, kitabxanaşunaslıq tarixinə ən etibarlı elmi mənbə kimi töhfə edildi.

Bakı Dövlət Universitetində bir zamanlar sübə (1952) kimi fəaliyyətə başlayan Kitabxanaçılıq təhsili bu əsərlərə üzün bir yola çıxdı: müştəqil fakültə (1962) cevirdi. İxtisaslı kadrlar yetişdi. RESPUBLİKAN dörd bir tərcifinə ali təhsilli mütəxəssislər təyinat aldı. Bölgələrdə kitabxanaların nüfuzu artı. Hətta qonşu respublikalarda orta məktəbi bitirən ən istedadlı gənclər bu fakültəyə qəbul oldular. Doğrudur, ilk illər bu qəbul olmalara başqa səbəbdən seçilirdi, sonralar fakültə rəhbərinin nüfuzu, təhsilin yüksək keyfiyyəti öz işini gördü. Nədən başqa respublikadakı gənclər - humanitar sahəni seçən gənclər bu fakültəyə axın etdi? - sualına aydınlıq göstirməli olsaq, sadə bir həqiqət görünür. Sovetlər dönməndə qonşu respublikaların əksər bölgələrində azərbaycanlı balacları xarici ilə tədris etmirdilər, nə ingilis, nə alman, nə fransız, nadəb bir başqa (ərəb, fars) dilleri. Bakı Dövlət Universitetində humanitar fakültələrdə isə həmin xarici dillerin birindən hökmən imtahan verməli idin. Abuzər Xələfov bu vaziyəti yaxından bələd olduğundan, onun ciddi söyi natiqəsində qəbul vaxtı gənclərə bu imtahandan (Üçüncü imtahandan) mexaniki olaraq kafi (üç) qiymət yazılardı (digər üç imtahandan isə yüksək ballar toplamaq şartılı), bu da Qərbi Azərbaycan və Borçalı mahalından Bakı Dövlət Universitetinə daxil olmaq istəyən abituriyentlər üçün bir şans olurdu. Ona görə də o respublikalardan gələn gənclər, alı təhsil alaraq öz vətənlərinə - kənd və rayonlarına dönmən gənclər özü boyu tarixçi-alim A.Xələfova minnətdər oldular. Çünki onlara Bakı Dövlət Universitetində alı təhsil almış imkanı yaratmışdı.

Görkəmlı tarixçi alim Suleyman Məmmədov bu fakültənin nüfuzunu bələ dəyərləndirdərək yazardı:

- "Professor Əli Sultanlı təhsibən sorusun:"
- Abuzər Xələfovun fakültəsində oxuyursan?
- Bəli!
- O, cox ciddi adamdır ha!

Bəli, o, adamlarla munasibatində son dərəcə həlimdir, işində, tələbkariqliqda ciddidir. Profesor Abuzər Xələfov əsərlərində, elmi məclislərdəki məruzə və çıxışlarında Azərbaycan Respublikasında ali kitabxanlıqlı təhsilinin mütasir konsepsiyasının əsasını formalasdırmışdır" [7, 38].

Müştəqillik illərində artıq hər bir respublika öz adı - öz bayraqı ilə dünən ya elmi-tədris auditoriyalarına yol açdı. Qarşılıqlı elm və təhsil münasibətləri yaranmağa başladı. Bütün sahələrdə olduğu kimi, kitabxanaşunaslıq da bu əlaqələrin qurulması fürsəti qədirbəliliklə diqqətdən kənar qalmadı.

Ötən əsrin 80-ci illərinin sonu, 90-ci illərinin əvvəllərində SSRİ daxilində siyasi inqilab başladı. Sosializm bir sistem olaraq daxilindən çıxır və dağılırdı, nəhayət də, tarixi formasiya dəyişdi - sosializmdən kapitalizmə keçid dövri oldu.

Kitabxanaşunaslıq (onun tərkibində elmi-nəzəri kontekstdə formalanşan kitab tarixi və bibliografiya da daxil olmaqla) istor xidməti, istorşa da tədrisi sahəsində başqa elm sahələrinin mütəxəssisləri kimi qasqınlıq içində qalmadı. Çünki, bu sahənin arxasında professor Abuzər Xələfov kimi nüfuzlu nəzariyəçi alim, tarixçi mütəxxəsdir dayanmışdı. Ona görə də uzun illər sovetlər dönməndə yaşayış fəaliyyət göstərən, dövrün nabzı ilə çalışsa da, o, həmişə milli düşüncələri, nüfuzlu elm sahibi kimi tanınmışdır; vəziyyətdən çıxmak üçün praqmatik düşüncə sahibi olaraq bu sahədə yeniliklər konsepsiyalarını irolu sürdürə və öz nəzarəti ilə bu sahada boşluğa yer vermedi. Hətta həmin dövrlərdə kitaba qarşı, kitabxanalarla qarşı ölkədə xoşagalmaz münasibətlər yarandı. Kitab satışı mağazaları bağlandı, kültürlü kitabxanaların binaları boşaldıb bizişs sahələrinə çevrildi, bir səzələ, kitabın, elmin mənbəyi olan kitabların taleyi söz mövzusu idi, anarxiya baş alb gedirdi. Məhz həmin dövrlərdə də görkəmli ictimai xadim, professor Abuzər Xələfovun kitablarım, kitabxanaların müdafiəsiən qalxdı: "Kitabxana işi bizim respublikamızda mən deyirdim ki, keçmiş ittifaq respublikalarını və yaxud inдиki MDB ölkələrinini götürsən, bizim respublikamız kitabxana işi hansındaşıq ırzılada gedən və kitabxana işini inkişaf etdirən bir fakültədir. 1993-cü ildə Heydər Əliyev göləndən sonra bir fərman imzaladı ki, kitabxanaları özulləşdirmək olmaz" [4]. Xalqın kitab mədəniyyəti kimi manevi sorvətinin təkəs kadrələr hazırlanmasında deyil, elmi şəkillər də nəzəri bazasını qurmasında deyil, həm də xoxinənin gör böyəyi kimi qurunmasında professor Abuzər Xələfovun xidmətləri danılmazdır. Onun kitabxanaşılıq, kitabların taleyinə olan həyəcanı Heydər Əliyevin qətiyyəti ilə öz həllini tapıldı [4].

A.Xələfov tələbələrinin dünya kitabxanaşılıq təcrübəsinə əsaslanan qaydaları (Hindistanda kitabxanaşunu və riyaziyyatçı Ş.R.Ranqanatana məxsus olan beş qaydani da daxil etsək) unutmadığı, yaddaşlarının üst qatında saxlamağı tövsiyə edərdi. O, dünya praktikasına söykonrak kitab və kitabxanaların yeni tarixi dövrde lazımlı işlərin görülməsinə vasitə oldu. Qeyd etdi ki, A.Xələfov nəzəriyyəçi alımdır və istənilən tarixi şəraitdə vəziyyətdən çıxmağı bacaran alim kimi dünyada gedən elmi-tehnoloji proseslərin kitabxana işinə dair informasiya və yeni elmi auditoriyaların qurulmasına ilk addımı atdı.

Yeni dövr, yeni elmi-tehniki inqilab dövründə yeni addımlar, dünyani bir göz qırıpmında birləşdirən internet məkanına daxil olmaq, kitabxanaşunaslıq elminin nəzəri bazasını informasiya resurslarına daxil etmək nəzariyəçi alim üçün heç də çatın olmadı. Professor Nejmət Qasımovun təbirinə desək, "o, kitabxana işinin təşkilində novator alim kimi müasir informasiya vasitələrini – kompyuter texnikasını və Internet sistemini kitabxana sahəsində uğurla tətbiq etmişdir" [7,29]. İformasiya sahəsinə aid ixtisaslı mütəxəssisləri kitabxanaçı-

lıq fakültəsinə cəlb edərək bu işin öhdəsində layiqincə gəlməklə yanaşı, həm də nümunəvi baza yaratdı.

Ölkənin kitabxanalarında özəl elektron ressursların, yığılmış elektron kataloqları yaradılması üzrə işlər başlanmışdır. Kitabxanaçılıq sahəsində yeni qanunvericilik və normativ sənədlər qəbul edildi. Azərbaycan Respublikası Qanunlarının kitabxana və nəzriyyət işinə dair qərarların hazırlanmasına nəzarət etdi. Bunlar onun milli təsəbbüşkəsiyinin və mənəvi xəzinəməz qayğışəsiyindən, onun dəyərini bilməsindən idir. Görkəmli dilçi-alim İsmayıllı Məmmədli A.Xələfov haqqında yazar "Abuzər" sözü ərzəcə "mənəvi baxımdan sahib duran" anlamında, farsca isə "qızıl suyu" mənasında işlənir. Bəzim fikrimizə, Abuzər müəllimin ad onun işinə, fəaliyyətinə uyğun bəzəyinə ifadə edir. O, biliş xəzinəsinə, elm xəzinəsinə, kitab sahib duran bir şəxsiyyətidir" [7, 26-27]. Bəli, professor Abuzər Xələfov bu xidməti, sözün gerçək mənasında kitabaya yiye-sahib durması nə xalqın, nə mütəxəssislərin, nə də rəsmi dairələrin diqqətindən qərmidi.

1999-cu ildə fakültənin nozdində kitabxangaların kompyuterləşdirilməsi prosessini uğurla həyata keçirmək üçün nəzəri baza – elmi-tədqiqat laboratoriyası yaradıldı və kafedralın maddi-tekniki bazasının möhkəmləndirilməsinə xüsusi qayğı ilə yanaşdı. Bundan sonra Azərbaycanın ali məktəblərində kitabxanalar kompyuterləşdirildi, informasiya ehtiyatlarının integrasiyası və alverişliliyi asas nəzəri və tətbiqi fəaliyyəti istiqamətləri müəyyənləşdirildi. Bakı Dövlət Kitabxanasında elmi kitabxana kataloqları və ali məktəb kitabxanaları içorisində ilk elektron kitabxana yaradıldı. Kitabxanaçılıq-informasiya ixtisasının tam tədris edilməsi üçün faktülüdə fəaliyyət göstərən mütəxəssislərin xarici homşular ilə işarətliq mühəbadəsinə şərait yaradıldı ki, bu da dünyaya təcrübəsindən yararlanmağa yaxından dəstək oldu.

Elə həmin il, respublika kitabxanaçılarını bir tərkibdə birləşdirmək, dünən ya kitabxanaçıları ilə əməkdaşlıq əlaqları yaratmaq məqsədilə Azərbaycan Kitabxanaçılar Comiyyətinə yaradı və comiyyət üzvləri professor A.Xələfovun həmin Comiyyətin Prezidenti seçildilər.

XX əsrin böyük ixtiralarından olan kompyuter, yəni məsələnin rəqəmsal həlli kitabxanaların da işinə yaradı. Elektron axtarış sistemi ilə lazımi informasiyanı bir neçə saniyə içinde tapmaq mümkün olur. Bakı Dövlət Universitetinin kitabxanaçılıq-informasiya fakültəsi bə ixtisas üzrə kadr hazırlayan yeganə fakültədir. Ölkəmizdə kitabxanaşunaslığı dair yeganə elmi mərkəz olduğundan burada tez-tez kitabxana işinin inkişafına, shəhəri kitabxana idmətinin aktual problemlərinə aid massalı müzakirə edilir, məruzələr dönlənilir, elmi tövsiyələr hazırlanır. Abuzər Xələfovun qeyd etdiyi kimi, "həm Amerikada, həm Avropa ölkələrində tarix göstərir ki, elektron kitabxana ancaq kitabxana işinin inkişafı üçün lazımdır. Bunlar biri-birinə integrasiya edəndə (ənənəvi və elektron kitabxana) müasir dövrün tələbatına cavab verə bilər".

Abuzor Xələfovun uğurlu kadr seçimindəki ən böyük uzaqgörənlilikdən bəri də qurub-yaratdığı, formalasdırıldığı, dünya elmi-pedaqoji cəmiyyətdə təntidiridə fakültəyə uğurlu mütəxəssisliyi calb etməsidir. O, faktiki informasiya sahəsində elmi və pedaqoji nailiyyyətləri ilə, biliyi və təfəkkür ilə universitet alimləri sırasında canın noslin nümayəndəsi kimi tanınan dosent Azad Qurbanov kimi istedadlı və zəhmətkeş bir mütəxəssisi davət etmiş və elektron məsələləri ilə bağlı yuxarıda qeyd etdiyimiz bütün işləri məhz birbaşa onun iştərikəti ilə həyata keçirirdi.

Fakültətin adında da onun kompyuter kimi dünyanın yeni innovativ proseslərinə qoşulduğu nözərdən qaçmur. Belə ki, "Azərbaycan Respublikasının müstəqilliyi və informasiya cəmiyyəti" şəraitində kitabxana işində mütəsər informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin daha geniş imkanlara malik olduğu nəzərə alıram 2003-cü ildə Kitabxanaçılıq fakültəsinin adı dəyişdirilmiş və "Kitabxanaçılıq-informasiya fakültəsi" adlandırılmış, onun müdafi-tekniki bazası yaxşılaşdırılmış və kadr potensialı gücləndirilmişdir". Əslində bu, kitabxanaçılıq, kitabxanaşunaslıq tarixində yeni bir epoxanın başlangıcı oldu.

"İnformasiya cəmiyyəti qarşısında kitabxanaların vəzifələr tamamilə dəyişir. İndi kitabxanalar ham onənəvi, ham də elektron kitabxanaçılıq inkişaf edir. İndi internet var, elektron kitab var, elektron kitabxana var, elektron kataloq var, elektron multimedia vasitələri var, indi bunnar hamisi kitabxanada təpalanıb", – Abuzor Xələfovun bu fikirlərinə söykənərkəf fakültədə yeni yaranmış, formalasınmaqla olan fənlər tədris olunur. "Kitabxanaçılıq informatikası", "Kitabxana işinin kompüterləşdirilməsinin əsasları", "Kitabxana informasiya texnologiyaları", "Kitabxana informasiya fealiyyətinin iqtisadiyyatı", "Kitabxana informasiya fealiyyətinin menecemti", "Multimedia və web texnologiya", "Kitabxana işinin programlaşdırılması və başqa fənlərin elmi-nəzəri problemlərinin öyrənilməsi" [6, 7-13] kimi fənn proqramlarının hazırlanması və dərslik kimi formalasılması "Abuzor Xələfov məktəbi"nin nəzəri bazası əsasında fakültə dekanı, dosent Azad Qurbanovun elmi və pedaqoji nailiyyyətidir.

Azərbaycanda da kitabxana işinin tarixi kompleks şəkildə öyrənilir. Eyni zamanda ayrı-ayrı sahəvi kitabxanaların yaranması, inkişaf mərhələləri, müxtəlif regionlarda kitabxana işinin tarixi və təşkiliciləri, müxtəlif kitabxana proseslərinin təşəkkül və inkişaf qanunuşyunluqları, müstəqil təlobat işlərinin obyektinə çevrilir. Tədris prosesi dinamik inkişaf etdiyinə kitabxana informasiya fealiyyətində də informasiya cəmiyyətinin sosial sifarişi ilə baş verən yeniliklər burada tam tətbiq olunmadı. Bu gün təhsil ocaqlarında kadrları lazımi səviyyədə hazırlınlara, bərabər işinən mükməmliliyi, uğuru deməkdir.

A.Qurbanovanın tabirinə desək, "Abuzor Xələfovun rəhbərliyi altında Bakı Dövlət Universitetinin Kitabxanaçılıq-informasiya fakültəsində informasiya-kommunikasiya texnologiyaları əsaslı təlim metodologiyasına uyğun in-

frastrukturun yaradılması, distant təhsil, istedadlı və xüsusi qayğıya ehtiyacı olan tələbələr üçün təhsil və inkişaf, yaşlıların təhsili üzrə xidmətlər göstərən mərkəzin, müasir təminatlı tədris auditoriyalarının və laboratoriyaların yaradılması kimi tədbirlər planı hazırlanmış və yerinə yetirilməsinə başlanılmışdır" [6, 8].

İnsan qazandığı elmi dünyagörüş, biliyi, hayatı təcrübəsi ilə əldə etdiyi uğurları ilə şəxsiyyətə çevirilir. Tələbələrinin daim yaddaşında yaşayan Abuzor Xələfov şəxsiyyəti kimi.

### ƏDƏBİYYAT:

1. Xələfov A. Azərbaycanda kitabxana işinin tarixi: ən qadın dövrdən XX əsra qədər, 2 hissədə dərslik: I hissə, II hissədə. – Bakı, BDU, 2004. – 328 s.
2. Xələfov A. Kitabxanaşunaslıq giriş. Dörslik // 3 hissədə (I və II hissə). – Bakı Universiteti nəşriyyatı, 2001. – 400 sah.
3. Xələfov A. Kitabxanaşunaslıq giriş. Dörslik // 3 hissədə (III hissə). – Bakı Universiteti nəşriyyatı, 2003. – 314 sah.
4. Xələfov A. Heydar Əliyev və Azərbaycanda kitabxana işi. – Bakı, Azərnəşr, 2006. – 312s.
5. Xələfov A., Qurbanov A. Kitabxanaların kompyuterləşdirilməsinin əsasları (dərslik). – Bakı Universiteti nəşriyyatı, 2007. – 200 s.
6. Qurbanov A. Kitabxanaçılıq təhsilinin informasiyaladırılmasının prioritet istiqamətləri. – Bakı, "Kitabxanaşunaslıq və informasiya" (BDU-nun jurnalı), 2019, №1 (28). – sah.7-13.
7. Sadigova, S. Abuzor Xələfov: Bibliografik məlumat kitabı (II hissə, (2011-2016-ci illər). – Bakı, Azərbaycan Milli Kitabxanası, 2016. – 248 s.

**NEW EPOCH OF LIBRARY STUDIES IN AZERBAIJAN  
(digital librarianship issues in the scientific-innovative context)**

**ALMAZ ULVİ BİNNATOVA**

### SUMMARY

In the article is dealt with library studies issues in the context of Abuzer Khalafov's scientific-theoretical and pedagogical creativity in the history of Azerbaijani librarianship. Especially, the issues of application of the internet in the library and digitalization of the books and libraries are studied.

**Keywords:** library history, Abuzor Khalafov, Baku State University, book, informatization, information technologies, internet resources, electronic library, e-book, library science, library faculty.

**НОВАЯ ЕРОХА БИБЛИОТЕКОВЕДЕНИЯ В АЗЕРБАЙДЖАНЕ**  
*(проблемы электронного библиотечного дела в научно-инновационном  
контексте)*

**АЛМАЗ УЛЬВИ БИННАТОВА**

**РЕЗЮМЕ**

*В статье рассматриваются вопросы библиотечного дела в контексте научно-теоретического и педагогического творчества Абузера Халафова в истории азербайджанского библиотечного дела.*

*В частности, изучаются вопросы применения Интернета в библиотеке и оцифровки книг и библиотек.*

**Ключевые слова:** история библиотеки, Абузар Халафов, Бакинский государственный университет, книга, информатизация, информационные технологии, интернет-ресурсы, электронная библиотека, электронная книга, библиотечное дело, библиотечный факультет.